



Yeyin için amma israf eləməyin (Araf 31)  
Banu Atabay'ın Mütevazı Lezzətlər® Azərəcə Yemək Tərifləri

## Kumpir Salatı

Kumpir Salatası



- 4 Ədəd orta boy kartof
- 2 Ədəd xiyar
- 4 Çorba qaşığı mayonez
- 8 Çorba qaşığı qatıq
- 8 - 10 Budaq şüyüd
- 3 Diş sarımsaq
- 1 Şiriniyyat qaşığı duz
- 1 Şiriniyyat qaşığı qırmızı marka bibər
- Yarım şirin qaşığı qara bibər

- # Kartoflar qaynadılar, soyular. Çəngəllə əzilər ya da rəndələnir.
- # Mayonez, qatıq və duz hamar bir konsistensiya sahəyə qədər çırpılar. İçinə kartof qatılar, qarışdırılar.
- # Daha sonra incə doğranmış xiyar, döyülmüş sarımsaq, incə qiyılmış şüyüd, qara bibər və qırmızı marka bibər əlavə olunur, qarışdırılar.
- # Salat xidmət qabına köçürülər, arzu edilən şəkildə bəzənər.

**Not:** Kumpir salatına mayonezin ehtiva etdiyi yağ səbəbiylə əlavə yağ qatılmaz.